

Dövrün soyqırımı Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri əsasında

Samirə Kərimova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.
 E-mail: samira.kerimova83@mail.ru

Annotasiya. Məqalədə Məmməd Səid Ordubadinin 1905-1906-ci illərdə azərbaycanlıların soyqırımı haqqında yazılmış "Qanlı sənələr" əsərindən söhbət gedir. Biz "Qanlı sənələr" əsəri vasitəsilə Daşnakstutun partiyası və ermənilər tərəfindən müsəlmanlara qarşı amansız soyqırımları və o dövrün real mənzərəsini görür, yazının onlara verdiyi düzgün qiymətin və geldiyi doğru nəticələrin şahidi olur. "Qanlı sənələr" Azərbaycan ədəbiyyatında mükəmməl publisist əsərdir və həmin əsər Məmməd Səid Ordubadi tərəfindən "1905-1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi" kimi təqdim edilir.

Açar sözlər: soyqırım, faciə, bədii ədəbiyyat, məktub, ideologiya

Məqalə tarixçəsi: göndərilib – 01.12.2022; qəbul edilib – 15.12.2022

Genocide of the era on the basis of Mammad Said Ordubadi's work "The Bloody Years"

Samira Karimova

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.
 E-mail: samira.kerimova83@mail.ru

Abstract. The article tells about the work of Mammad Said Ordubadi "The Bloody Years" written about the genocide of Azerbaijanis in 1905-1906. Through the work "The Bloody Years" we see the events of the brutal genocide against Muslims by the Dashnakstutun party and the Armenians and the real picture of that time, we witness the correct assessment that the writer gave them and the correct results that he came to. "The Bloody Years" is the first and perfect journalistic work in Azerbaijani literature, presented by Mammad Said Ordubadi as "the history of the Armenian-Muslim conflict in the Caucasus in 1905-1906".

Keywords: genocide, tragedy, fiction, letter, ideology

Article history: received – 01.12.2022; accepted – 15.12.2022

Giriş / Introduction

XX əsrin əvvəllərində sovet strukturlarında yüksək rütbəli erməni lobbisi 1905-ci ildən etibarən artıq söz və saxta sənəd əməlindən real işə keçərək xalqımıza qarşı soyqırımı həyata keçirməyi planlaşmışdı. Cənubi Qafqaz torpaqlarını yerli müsəlman xalqlarından təmizləyərək yerində "Böyük Ermənistən" yaratmaq xülyalarını reallaşdırmaq yolunda erməni millətçilərinin atdıqları

ilk ən böyük addım da mahz 1905-ci ildə baş verdi. İki il ərzində tarixi Azərbaycan torpaqlarını bürüyən od-alov minlərlə azərbaycanlı ailəsinin faciəsinə səbəb oldu. Bu qanlı-qadallı illərdə Azərbaycanın elə bir nöqtəsi olmamışdı ki, erməni qəsbkarlarının fitnə-fəsadları, hiylələr siyasətləri nəticəsində orada qanlar tökülməmiş, ocaqlar sönməmiş olsun. Xalqın başına gətirələn faciələri yazılcların əsərlərində əks olunur, mətbuatı sahifələrində yer alır. Belə yazılarla mətbuatda çıxış edən müəlliflərdən biri də görkəmli yaziçi və ictimai xadim, çoxəşrlik tarixi və davamlı ənənələri olan Azərbaycan ədəbiyyatının ədəbi simalarından olan Məmməd Səid Ordubadi idi.

Əsas hissə / Main Part

Dövri mətbuatında Məmməd Səid Ordubadinin az qala hər gün, hətta bəzən bir gündə bir neçə məqaləsi, şeiri, ədəbi-tənqidi məqalələri, felyetonu çap olunurdu. "Molla Nasreddin" ədəbi məktəbində mükəmməl bədii publisistika məşqləri keçdiyindən onun nəşr əsərlərindəki publisistika əlamətləri bədiiliklə qaynayıb qarışır. Məmməd Səid Ordubadi nəşrdə publisistikadan və ya əksinə, publisistikada bədiilikdən istifadə etməyin qiymətli örnəklərini göstərmişdir. Ədibin "Qanlı sənələr" əsəri (1911) publisistikakanın "dili" vasitəsilə tarixi prosesləri roman təfəkkürü səviyyəsində əks etdirməyin nümunəsidir.

"Qanlı sənələr" əsəri vasitəsilə biz öyrənirik ki, "küçələrdə qan tökən ermənilər ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb kösməkdə idilər. Erməni vəhşilərinin bu qədər colladlıqlarına baxmayaraq müsəlmanlar yənə də, erməniləri mühafizə edərək üç minə qədər ermənin qana qalın olmasınaq qarşısını almışlar. Daşnakstutun döyüşülərinin isə ən son zamankı hərbi silahla silahlandığının, müsəlmanların tüsflərinin əksəriyyətinin ovçu tüsfləngi olub, onların Nuh babasından yadigar qalmış antikvar silah olduğunun şahidi olur. Müharibə başlanan kimi erməni əsgərləri tüsfləngləri ilə kazarmadan qaçaraq müsəlmanlara qarşı vuruşan ermənilərə köməyə gəlmişlər. Rus qoşunu ilə ermənilər birgə qəfil hücum edərək müsəlmanların tərəfinə mərmi atmağa və şrapnel tökməyə başlamışlar".

"Qanlı sənələr" əsəri müəllif tərəfindən o dövrdə çap olunan "İşşad" və "Taza həyat" qəzetləri vasitəsilə xalqa etdiyi müraciətlərdən sonra aldığı 245 məktub və erməni vəhşiliklərinin ideo-loqlarından olan Daşnakstutun partiyasının mənfur əməlləri haqqında dörd yüzdən artıq yazılı məlumat əsasında artırıb azaltmadan, qərəzsiz qələmə alınmış salnamadır.

Sözügedən əsər vasitəsilə insanların ictimai təfəkkür sərhədini aradan qaldırmaq, onları ayıltmaq məqsədi üçün yazılığını diqqətən qatdırın müəllif, kitabın ilk sətirlərində etiraf etdiyi kimti: "Mən çox fəxr edirəm ki, hər cür fitnəkar məqsədlərdən uzaq, hər növ şəxsi qərəzdən kənar olan məktublar alıb bu məcmuədə dərc etdim (Allah hamisində razı olsun). Ümidvaram, bitərafanə yazılmış bu sadə və mükəmməl tarixinə müsəlman və ermənilərin hörməti yazıçıları islah nəzəri ilə yanaşıb, saf ürək, pak qəlb, salim vəcdəni ilə qəbul edib, onu başıucu edəcəklər. Əslində mən yazıçı deyiləm. Fəqət, zərrənin dünyası işıqlandıran günəşə olan nisbəti qabilindən möhtərəm yazıçıların arxasında sürünürəm. Bunu da bütün Qafqaz millətləri bilməlidir: mənim bu əsəri yazmaqdan məqsədim millətimizi məsuliyyətdən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin erməni qonşuları məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək də deyil. Bəs nədir? Mənim məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətalarını söyləməkdir... Bəlkə, onların və bizim bu xətalardan ötrü təssərifə layiq bir halda gələcək qarışında xəcalət çəkəcəyimizi deyib durmaqdır" [5, s.6-7]. Özünün qərəzsiz məramına əsərin son cümləsinə qədər sadıq qalan yazıçı, eyni zamanda erməni-müsəlman hadisələrinin səbəbləri barədə Qafqaz, Rusiya, Avropa və Amerika mətbuatında bir-birinə zidd məqalələr dərc olunduğundan bəhs edir. "Qanlı sənələr" əsərinin yazılışının dörd əsas səbəbini oxucuların nəzərinə çatdırırı:

1. "Daşnakstutun partiyasının dinc azərbaycanlılara qarşı Gəncə, Naxçıvan, Şuşa, Bakı, Cəbrayıllı, Cavanşir və Zəngəzur uyezdlarında törətdiyi vəhşiliklər barədə, dinc sakinlərin qətlə yetiriləsi, gülləbaran edilməsinə dair çoxlu döllə-sübüt götürülür.

2. Məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasılılığı, ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etməsi ilə izah olunur.

Böyük Rusiya inqilabına görə mərkəzi hökumətin başı özünə qarışlığından xırda məmurlar özbaşına həzər üz qoyub erməni-müsəlman iğtişalarının sakinləşməsi üçün bir tədbirdə bulunmadılar” [5, s.8].

3. Ordubadi müsəlmanların elmsizliyi, siyasetdən baş aqmamaları, silahsızlığını və müasir işlərdən xəbərsiz olmalarını ön plana çəkir və haqlı olaraq belə bir nəticəyə gəlir ki, o vaxt müsəlman cəmiyyəti hazırlıq görüb ayıq tərpənsəyidilər, erməniləri bir tənbəhə uğratabaydılar Qafqaz faciələrinə büsbütn son qoyular, müsəlmanların da təbii şücaət və rəşadəti onlara məlum olardı.

4. Ermənilərin avtonomiya - idarəe muxtarlıyyəti həvəsində olmalarında göründü. M.S.Ordubadi XIX əsrin ikinci yarısında Türkiyədə baş vermiş Sasun, Zeytun və Van faciələrinin davamının Qafqaza, xüsusilə Azərbaycana ayaq aqması prosesini izləyirdi. Ermənilərin Türkiyədə münnəzzəm bir Daşnak sütun partiyası təşkil və tənzim etdiklərini, onların liderlərinin öz fitnələrini həyata keçirmək üçün Amerika və Avropadan olan himayədarlarının da bu işdə az rol oynamadığını xüsusi vurğulayırdı. O, qeyd edirdi ki, bunların banisi və göstəriş verəni erməni yazarı Arşruni cənabları idi. Bu cənab Türkiyə şəraitinə baxıb, işin çətinə düşdürüyü görüb erməniləri Qafqaza daşımağı məsləhət görmüşdü” [5, s.10].

Hادisələr bu cür yanaşma erməni qələm əhlinin tarixən ara vurmaqla, xalqlar arasına nifaq salmaqla məşgül olduğuna daha bir nümunədir. “Qanlı sənələr” əsəri vasitəsilə biz erməni millətlərinin bu hərəkət xəttini ardıcıl davam etdiriyinin, fürsət düşdükçə yenİ qəsəbkarlıq planlarına əl atlığından şahidi olur. Ordubadi qeyd edir ki, 1905-1906-ci illərdə onların məqsədi “erməni və müsəlmani müharibə səbəbinə bir-birindən ayırmak niyyəti ilə Bakı quberniyasını və Gəncə quberniyasının aran yerlərini müsəlmanlara verib, İrəvan quberniyasını, Gəncə quberniyasının yaylaq və dağbasar ölkələrini ermənilərə verib, bunları da Qars sancığı ilə birləşdirib erməni səltənəti təşkil etmək idi... Hər təşəbbüsənən sonra Bakı faciəsinə girişdilər ki, Arşruninin vəsiyyətinə əməl edib, müsəlmanları təzyiqlə baba yurdlarından qovub yerlərində səltənət qurşunlar.

Akademik Teymur Kərimli “Hansı ilimiz qansız olub ki?...” başlıqlı məqaləsində də “Qanlı sənələr” əsəri vasitəsilə erməni xisəltini bütün dövrlərdə həyasiqliq adlandıraq əsərin hər iki əsər boyunca aktuallıq kəsb etdiyini oxucuların diqqətinə çatdırır” [2].

“Qanlı sənələr” əsərini yazmaqdə əsas məqsədinin məzəlmlərinin maddi və mənəvi çətinliklərinin təsiri, müxbirlərinin milli qeyrot hissələri və ən əsasi vicdan əzabı olduğunu diqqətə çatdırıran Ordubadi, hadisələrin şərhindən əvvəl “Məqsədin ərz” və “Məramın ifadəsi” başlıqlı tezislərində əsər barəsində öz fikirlərini belə əks etdirmişdi: “...iki millət arasında baş verən faciələri yazmaqla vətən övladlarına keçmiş müsəbatlərdən bir ibrat yadigarı kimi bir parça vətən fəryadnaməsi vücudə gətirdim”, - deyən müəllif bütün hadisələri obyektivliklə qələmə almaq məqsədi güdüyünü və həmin məqsədə nail olmaq üçün əlindən galəni əşirgəmədiyini göstərirdi: “Bütün Qafqaz millətlərinə, istər erməni, istər müsəlman, məlum ola ki, bu tarix hər cür şəxsi və milli qərəz-dən uzaq olub hər nöqtədə üz vermiş faciə və hadisələri olduğu kimi yazüb oxuculara tam-ehtiramla təqdim edəcəkdir” [5, s.6].

Əsərinin oxucular tərəfindən “saf ürək, pak qəlb, səlim vicdanla” qəbul ediləcəyinə ümidi bəslədiyini bildirən müəllif bütün Qafqaz millətlərinə üz tutub deyirdi ki, “məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətaları söyləməkdir... Bəlkə, onların və bizim bu xətalardan ötrü təssüfə layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır. Burasını da oxucular düşünməlidir ki, mənim ümdə məqsədim müsəlmanların elmsizlik və anlamamazlıq səbəbindən bu bələlərə düşdürüyü deyib, ermənilərin də bir para yazıçılarının xam xəyal-larına qurban olduqlarını onlara bildirməkdir” [5, s.7].

Böyük sənətkarımız əsrin əvvəllərindəki faciələrin tarixçəsini yaradarkən hələ də sadəlövhəcəsinə ümidi bəsləyirdi ki, “Hər iki millət öz səhv və xətaları düşünmək üçün hörmətli erməni yazıçıları bu bitərfəna olan əsəri rus yainki erməni dilinə tərcümə edib vətən övladlarına bir intibah gül dəstəsi olaraq əmanət qoyacaqlar. Bu yol ilə əsrlərində belə cinayətlərə meydan verəcək bir para kimsələr olarsa qarşısını almağa çalışacaqlar”.

Həmin dövrdəki toqquşmalarla əlaqədar xeyli sənəd və material toplanmasına baxmayaraq, Məmməd Səid Ordubadinin hadisələrin izi ilə yaratdığı “Qanlı sənələr” (“Qanlı illər”) və bunun

kimi xeyli əsərlər Sovetlər dövründə həm tədqiqatdan, həm də geniş oxucu auditoriyasından demək olar ki, kənarda qalmışdı. Bunun səbəbini isə “Xalqlar dostluğu” prinsipi əsasında yeni təfakkürlü cəmiyyətin yaradılması, xalqlar arasında gərgin münasibətlərin aradan qaldırılmasına təkan kimi əsaslandırdılar. Lakin kinli erməni milləti gizli şəkildə öz məkrli siyasetini davam etdirmiş, Azərbaycan xalqı isə sidq ürkədən əsl dostluq və məhrəban qonşuluq münasibətlərinin davam edəcəyinə inanmışdı.

Xalqımızın tarixində yaşanan faciəli dövrün yanılı-acılı təsvirini və təhlilini verən “Qanlı sənələr” əsəri yazılılığı tarixdən üç il sonra yəni 1911-ci ildə Bakı kapitalisti Murtuza Muxtarovun maddi dəstəyi ilə Həşim bay Vəzirovun “Sədə” mətbəəsində böyük çətinliklə hesabına çap olunmuşdur. Uzun illər arxivlərdə toxunulmazlıq qrif altında saxlandıqdan sonra nəhayət ki, filologiya üzrə fəlsəfə doktoru Əkram Bağırov tərəfindən ilk dəfə olaraq 1988-ci ildə ərab əlifbasından müasir əlifbaya çevrilmiş, sadələşdirilərək çapa hazırlanmışdır. Əsər eyni çətinliklə, demək olar ki, üç ildən sonra – 1991-ci ildə yazarı Sabir Rüstəmxanının vasitəciliyi ilə o dövrün Qarabağ Xalq Yardımı Komitəsi tərəfindən kütləvi tirajla nəşr olundu. Kitab həm ölkəmizdə, həm də xaricdə böyük maraq doğurdu və 1905-1906-ci il hadisələri ilə bağlı həm kütləvi, həm də elmi ədəbiyyatda ən çox istinad edilən mötəbər mənbələrdən biri oldu” [1, s.30].

Tofiq Rüstəmov “Qanlı illərin salnaməsi” adlı məqaləsində qeyd edir ki, Respublika Əlyazmalar İnstitutunun fondunda, M.S.Ordubadinin arxivində “Qanlı sənələr” əsərinin 20-ci illərdə “partiya təmizlənməsindən” keçmiş nüsxəsində istifadə etdiyimi yaxşı xatırlayıram. O vaxtacan müvafiq ədəbiyyatdan yalnız Kommunist Partiyası üzvlərinin süzgəcindən keçirildiyini, saf-cürük edildiyini biliirdim. Bu əsərin üzərindəki möhürüdə “partiya təmizlənməsindən keçmişdir” sözlərinin oxuyandan sonra anladım ki, şübhə doğuran əsərlər də belə “təmizlənməyə” məruz qalırmış [6, s.2].

Sovetlər dövründə “Qanlı sənələr” əsərinin kiril əlifbasi ilə çap edilib oxuculara çatdırılması ilə böyük ədibi nəinki dünya miqyasına çıxarımaq, heç Azərbaycanda da layiq olduğu saviyyədə tanıtmaq mümkün deyildi. Azərbaycan müstəqilliyini elan etdiyindən sonra, əsər 1991-ci il nəşri əsasında Azərbaycan dilindən başqa rus, ingilis, türk və fars dillərinə də tərcümə olunaraq çap edilmişdir. Bu da öz növbəsində mövcud soyqırım hadisələri haqqında təsəvvürlərin daha da geniş miqyas alması ilə nəticələndi.

Keçmiş Sovetlər İttifaqı dövründə M.S.Ordubadi və Azərbaycanın digər böyük ədibləri həq-qında araşdırımlar aparıllarən ədəbi və milli meyarlardan daha çox ideoloji tələblər on plana çəki-lərdir. Həmin dövrdə araşdırımlar zamanı orijinal yaradıcılığı malik olan elm və ədəbiyyat xadim-lərinin, yaxud alımın sənətinin və ya elminin böyüküyü, qüdrəti deyil, onların əsasən Şekspir, Qoqol, Belinski kimi görkəmlı Qərb, yaxud rus ədəbiyyatı nümayəndələrindən təsirlənməsi, faydallanması diqqətə çatdırılmışdır. Bu isə öz növbəsində Azərbaycan yazıçıları və alımlarının yara-dıcılıq özünməxsusluğunun, bənzərsiz sənət alımının arxa plana keçirilməsi, hətta kölgədə saxla-nılması ilə nəticələndi. Halbuki, elm və sənət adamlarının bir-birlərindən öyrənmələri, birinin di-gərini istinad etməsi, qarşılıqlı təsir məsələləri ədəbi mühitin tabii bir prosesi sayılmalı, müqayisə-lər obyektiv aparılmalı idi.

Akademik Isa Həbibbəyli M.S.Ordubadi yaradıcılığı ilə digər böyük ədiblərin arasında mü-qayisələr apararkən onun əsərlərinin ədəbi meyarlardan daha çox iəloji mahiyyətini diqqətə çatdırır, görkəmlı Azərbaycan yazıçısını bəzi cəhətlərinə görə dahi rus ədəbi Lev Nikolayeviç Tolstoysi müqayisə edir. Akademik yazar: “Fikrimizcə, bir çox cəhətdən görkəmlı Azərbaycan yazıçısı Məmməd Səid Ordubadin bəzi cəhətlərinə görə dahi rus ədəbi Lev Nikolayeviç Tolstoysi müqayisə etmək olar. Bizə görə Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatının Tolstoyudur”. Akademik Isa Həbibbəyli Məmməd Səid Ordubadinin Lev Tolstoysi müqayisəsində istinad etmek, ta-sırlınmək motivlərinin nəzərə çarpmadığını vurğulayaraq, müqayisədə aşağıdakıları nəzərdə tutduğunu diqqətə çatdırırırdı: “Böyük Lev Tolstoysi rus ədəbiyyatının tarixində malik olduğu saviyyə etibarılı hansı yeri tutursa, Məmməd Səid Ordubadi də Azərbaycan ədəbiyyatında həmin mövqeyə sahibdir” [4, s.4].

Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri mübarizə ruhu Azərbaycan xalqının çoxşərlik tarixinin və keşməkeşli talyeninin ədəbiyyatı olaraq ümummilli mənafelərin ədəbi yaddaşda həkk olunması ilə yanaşı, həm də gələcəyə işiq salmaq missiyasına xidmətin ifadəsidir. Tarix təkrarlanır və bizim millət olaraq öz sərhədlərimiz daxilində digər xalqların nümayəndələrinə layiq olduqlarından artıq dəyər verməyimiz, tezuntuqanlılığımız, başımıza bu kimi faciəvi hadisələrin gəlməsi millətimizin mənəvi ruhuna çox pis təsir edir və tarixi, siyasi əsərlərin yazılıması labüdüyüni ortaya qoydu.

M.S.Ordubadinin "Qanlı sənələr" əsərində, faktlar əsasında qeyd edildiyi kimi, erməni-müsəlman davasının başlangıcı 1905-ci il noyabr ayının 8-ində daşnak sütunların müsəlmanları müharibəyə çağırmaq üçün Bəhmənli kənd sakınlərini təqsirsiz və günahsız öldürmələri səbəbələ yaranmışdır. XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman müharibəsi öz gərginliyini bütöv bir əsərə yaxın davam etdirmişdir.

İki il sürən erməni-müsəlman münaqişəsi ilə son dövrlər ermənilərin törətdikləri faciələri müqayisə edərkən bir tərəfdən eyni qəsəbkarlıq strategiyasının, eyni cinayətkar metodların, eyni fitnəkar hərəkətlərin, hiyləgərliyin, ikiüzlülüyün, hərisliyin, digər tərəfdən isə xalqımızın, ordumuşun misilsiz qəhrəmanlıq nümunələrinin, yüksək insanşəvərliyin şahidi oluruq.

Eyni zamanda, milli ədəbi-ictimai fikirdə yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Görkəmlı Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi haqqında" ki 10 aprel 2012-ci il tarixli Sərəncamı şair, dramaturq, publisist və ictimai xadimin mövqeyini daha da möhkəmləndirmək və onun yaradıcılığının daha geniş miqyasda təqdim etməyin bariz nümunəsidir [3].

Nəticə / Conclusion

Beləliklə, "Qanlı sənələr" Azərbaycan ədəbiyyatında ilk və mükəmməl publisist əsərdir və həmin əser Məmməd Səid Ordubadi tərafından "1905-1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi" kimi təqdim edilir.

Müstəqillik dövründə erməni-Azərbaycan münasibətləri, soyqırım və milli ideologiya mövzusunda yazılmış əsərlər, müqayisələr ideoloji mahiyyət daşımaqla yanaşı, həm də elmi-tədqiqat səviyyəsində obyektiv mənzərasını yaratmaq və mövcud tarixi faktlara əsaslanan elmi əsaslarla daha dərindən araşdırılmağa başlanıldı. Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri də milli ideyaya malik təsirli, qüvvətli əsərlər sırasındadır. Səlnamə əser ümummilli ideallara xidmət edən mübarizə ruhu ədəbiyyatın layiqli nümunələrinən biri kimi Azərbaycan ədəbiyyatı tarixində özü-nəməxsus iz salmışdır.

Ədəbiyyat / References

1. Bağırov, Ə. M.S.Ordubadi və 1905-1906-ci illərin qanlı hadisələri / – "Elm" qəz., №5-10 (1023-1028), 24 fevral 2012.
2. Kərimli, T. Hansı ilimiz qansız olub ki?... (Məmməd Səid Ordubadinin "Qanlı sənələr" kitabını vərəqləyərkən) // <https://www.manuscript.az/index.php?newsid=461>
3. Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 10 aprel 2012.
4. Həbibbəyli, İ. Ordubadi Məmməd Səid. Həyatım və mühitim. – Naxçıvan: Əcəmi, 2012.
5. Ordubadi, M.S. Qanlı illər. – Bakı: Qarabağ Xalq Yardımı Komitəsi, 1991.
6. Rüstəmov, T. Qanlı illərin salnaməsi. Dünənki və bugünkü faciələr barədə düşüncələr. – "Xalq" qəzeti, №26, 6 fevral 1992.

Геноцид века на основе произведения Мамед Сеида Ордубади “Кровавые годы”

Самира Керимова

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.
E-mail: samira.kerimova83@mail.ru

Резюме. В статье рассказывается о геноциде азербайджанцев в 1905-1906 годах, а также о произведении Мамед Сеида Ордубади “Кровавые годы”. Через произведение “Кровавые годы” мы видим события жестокого геноцида против мусульман со стороны партии Дашнакцутюн и армян и реальную картину того времени, являясь свидетелями правильной оценки, которую дал им писатель, и правильных результатов, к которым он пришел. “Кровавые годы” первое и совершенное публицистическое произведение в азербайджанской литературе, представленное Мамед Сеидом Ордубади как “история армяно-мусульманского конфликта на Кавказе в 1905-1906 годах”.

Ключевые слова: геноцид, трагедия, художественная литература, письмо, идеология